

## **AKADEMİK HƏMİD ARASLININ ELMİ İRSİ**

Müasir Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yaradıcılığı ilə seçilən Həmid Məmməd Tağı oğlu Arası 1909-cu ildə Gancadə dünyaya göz açıb. Atası Hacı Məmməd Tağı Ərəszzadə mükemməl təhsilli alim ruhanilərdən biri kimi dövrünün məşhur şəxsiyyətlərindən idi. Onun ərəb dilində etdiyi tərcümələri və xüsusi ilə "Vəşrihi-fəraiz" əsəri dövrünün ziyanları tərafından layiqincə dəyərləndirilmişdir. Adıçəkilən kitab bu günəcən alimin kitabxanasında qorunub saxlanılır. Alimin anası Dursunbəyim xanım da savadlı qadın olmuş, milli folklorumuzu dərinləndirmişdir. Çox güman ki, Həmid Araslinin folklor yaradıcılığına olan həvəsi anasından genetik keçən fenomenidir.

2 yaşında atasını itirən Həmid Arası, 12 yaşında da anasını itirir. Alimin usaqlıq illəri bağban işləyən ögey atanının himayəsində keçmişdir. O, ibtidai təhsilini Gəncədəki Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyada almış, buranı 1926-ci ildə bitirdikdən sonra Nəbiaglı kond məktəbində əvvəlcə müəllim, sonra direktor vəzifəsində çalışmışdır. Həmin illərdə H.Arası folklor elminə böyük maraq götürür, milli folklor nümunələrini toplamaqla məşgül olurdu. Təbii ki, gənc müəllimin folklorla münasibəti onun sağıldırlarında də folklorşunashığı maraq oydadır. Elmə dərin həvəs göstərən H.Arası 1929-cu ildə Bakıya gəlir və Azərbaycan Dövlət Pedaqoji Institutunun Dil və ədəbiyyat fakultasına daxil olur. Yüksək biliyi, istedadı sayəsində institut təhsilini vaxtından əvvəl tamamlayaraq, 1931-ci ildə doğma şəhəri Gəncəyə qayıtdığında maarif şöbəsində müdür müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə yenidən Bakıya gələrək, təhsilini aspiranturada davam etdirməyə başlayır. Ərəb dilini mükəmmal bildiyi üçün Arası hələ aspirantura illərində keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində fəaliyyət göstərən kitabxananın şərqi şöbəsinin müdürü vəzifəsinə göndərilir. Şərqi xalqlarının folklor və ədəbiyyatına böyük maraq göstərən Həmid Arası ölkədə şərqşunashlıq elminin inkişafına tökan verən bir qurumun, elm müəssisəsinin yaradılmasının vacibliyini mühüm sayırı. Onun taşkilatçılığı və işgüzarlığı sayəsində həmin illərdə Əlyazmalar Fondunda xeyli şərqi əlyazmalar toplanılır. Çox çəkmir ki, həmin fonda rəhbərlik etmək vəzifəsi, məhz Həmid Arasıya həvalə olunur. 1935-ci ildən, yeni vəzifəsiylə paralel olaraq, elmi fəaliyyətə başlayır, böyük həvəs və entuzizmlə elmi extarşlar aparı, casarətli elmi və publisistik məqalələr yazar 1936-ci ildə gənc alim həm də Yazıçılar İttifaqının üzvü seçilir. Lakin, represiya dalğasının güclənməyə başladığı həmin dövrə alimi ideoloji "sayqısızlıqda" günahlandırılır. Belə ki, onun rəhbərlik etdiyi fonddakı əlyazmalar içərisində Sovet ideologiyasının qəbul etmədiyi nümunələr "aşkarlanır" və bu səbəbdən alim 1938-ci ildə vəzifəsindən azad olunur. O, 1938-1939-cu illərdə Azərməşrin Bədii ədəbiyyat şobasında redaktör işləyir. Həmin dövrə, daha doğrusu 1938-ci ildə alimi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində mühəzziə oxumağa davət edirlər. O, burada orta əsrər Azərbaycan ədəbiyyatı təxindən mühazizə oxumağa başlayır. H.Arası 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili Institutunda Orta əsrər ədəbiyyatı şobasına, 1957-ci ildə Mətnşünaslıq şobasına rəhbərlik edir.

Elmi araştırmalarının ilk baharı olaraq o, 1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini qazanır. Bundan sonra Arası 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərqi xalqlarının ədəbiyyatı kafedrasının müdürü təyin edilir və 1960-ci ilə qədər bu vazifədə çalışır. Yaxın Şərqi ədəbiyyatının incilərinə və korifeylərinə dair mühazirələri ilə tələbələrin Şərqi haqqında biliklərini zənginləşdirir. 1954-cü ildə "XII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı" mövzusunda elmi iş müdafiə zənginləşdirir. 1954-cü ildə "XII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı" mövzusunda elmi iş müdafiə etmək filologiya elmləri doktoru elmi dərəcəsini qazanan alim, 1955-ci ildə professor elmi adına layiq görülür.

Azərbaycan ədəbiyyatı ilə yanaşı, həm də Yaxın və Orta Şərqi xalqlarının ədəbi fikrinin inkişafı ilə bağlı problemləri dərinindən araşdırın professor 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir.

Görkəmli alim 1970-ci ildən Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərqi xalqları institutunun direktoru vəzifəsində çalışmışdır. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına görülmüşdür.

Həmid Arashın elmi fəaliyyəti kifayət qədər əhatəli olmuş, o, geniş diapazonda aktual elmi problemlərə əsaslanıb. Bu işdə konkret məsələləri keçməzdən əvvəl qeyd edək ki, 1936-ci ildən etibarən respublikanın orta məktəbləri üçün ədəbiyyat üzrə tədris proqramlarının və darslıkların hazırlanmasında Araslin faal iştirakı olmuşdur. Onun yazdığı darslıklar bu günə də Azərbaycan məktəblərinin 8-9 sinifləri üçün əsas darslıklarıdır. Elə bu fakt, yəni darslıkların bu qədər uzunmülli olması, Həmid Arashın Azərbaycan ədəbi fikir tarixi bərədə bilgilərinin nə qədər dərin və əsaslı olduğunu bir dəfə təsdiqləyir.

Məlumdur ki, Azərbaycan ədəbiyyatının və ədəbiyyatşunaslığının sistemli şəkildə öyrənilməsinə elmi maraq XIX əsrin sonundan yeni mərhələyə qədəm qoymuşdu. Həmin dövrdə görkəmli maarifçi, ədəbiyyatşunas Firudin bəy Köçərlə özünün Azərbaycan dilinin və orta əsrlər ədəbiyyatının problemlərinə həsr olunmuş əsərləri ilə ədəbiyyat tariximizdə tənqid ədəbiyyatşunaslığın əsasını qoymuşdur. Akademik Həmid Araslin əsərləri ilə yaxından tanışlıq onu Firudin bəy Köçərlə əsərinin davamçısı kimi qiymətləndirməyə əsas verir.

Dahi Nizamının zəngin ərsinini öyrənilməsi tarixinə verdiyi böyük töhfə Həmid Arashın Nizamışunaslıq elmi qarşısında misilsiz xidmətidir. Akademik "Nizamının əsərlərində xalq sözleri, ifadələri və zərb-məsəlləri", "Nizamı və folklor", "Nizamının lirikası", "Nizamının yaradıcılığında Dədə Qorqud motivləri" və digər əsərlərində Nizamı yaradıcılığı və Azərbaycan folkloru əlaqəsini elmi cəhətdən təhlil etmişdir. Söyügedən əsərləri maşhur çex şəxşinəsən alımı Yan Ripka, həmçinin Polşa akademiyasının ədəbiyyatşunasları yüksək qiymətləndirmişdirlər. Bu kontekstdə digər məqalələr odur ki, Həmid Arası bu mövzuda araştırmalarını dünya ədəbiyyatşunaslığında Nizamı ərsinə ziddiyyəti və yanlış yanaxmalının mövcud olduğu bir şəraitdə aparmışdır. O, dahi şairin ərsinini dərinindən öyrənmiş, onu farslaşdırmağa cəhd göstərən opponentlarını səbüt etmişdir ki, Nizamı farsca yazmasına baxmayaraq, obrazlarını türk dəşüncəsiyle yaratmışdır. "Şairin hayatı", "Nizami Gəncəvi əsərləri", eləcə də onun ayn-ayrı tədqiqatları göstərir ki, Həmid Arası Nizami əsərinin milli ruhuna həssaslıqla yanaşmışdır. Onun Nizami yaradıcılığı haqqında tədqiqatları Türkmenistanda, Özbəkistanda, Tacikistanda və başqa ölkələrdə dəfələrlə dərc edilmişdir.

Görkəmli akademik filoloji araştırmaları içərisində Füzuli yaradıcılığına həsr etdiyi əsərlər elmi-metodoloji səviyyəsinə görə bu gün de ədəbiyyatşunaslıq elminizin bədii-estetik səviyyəsinə misilsiz töhfələrdir. Bu əsərlər Füzulişunaslıq elminin inkişafında elmi-metodoloji baxımdan yeni mərhələni təşkil edir. Onun Füzuli ərsinə həsr etdiyi 20-dən artıq məqalə və tədqiqatları "Böyük Azərbaycan şairi Füzuli" adlı monografiyasında toplanmışdır. Tədqiqatçının Füzulinin "Əm isül Qəlb", "Leyli və Məcnun" əsərlərindən bəhs etdiyi məqalələr Türkiyədə çap olunmuşdur.

Müasir Azərbaycan folklorşunaslığının yaradıcılarından olan Həmid Arası həm də folklorşunaslığı dair əsərləri ilə bu elm sahəsinin inkişafına güclü təkan vermişdir.

Akademik türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülinde mühüm rol oynamış Qazi Bühanaddin, Nəsimi, Kişvəri, Amani Saib Tabrizi, Qövsü Tabrizi, Məhcur Şirvani, Vəqif, Vadiyi və digər şairlərin yaradıcılığını dərinindən araşdırılmış, bu simaların Azərbaycan ədəbiyyatı tarixində rolunu obyektiv elmi kontekstsə qiyamətləndirmişdir.

Üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi" əsərinin Həmid Arası yaradıcılığının zirvəsi hesab etmək olar. Əsərdə müəllif Azərbaycan ədəbiyyatının an qədimi dövrlərdən başlayaraq XVII əsrdə qədərki inkişaf mərhələlərini, dövrün ədəbi-mədəni manzarasını atralı və obyektiv təsvir etmişdir. Alim bu əsəri ilə analitik tədqiqatçı olduğunu bir daha sübut etmişdir.

Akademik Arası görkəmli elm xadımı olmuşla yanaşı, həm də təşkilatçı-alim adını layaqətlə daşımışdır. Vatanparvar alim Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təkcə keçmiş Sovet məkanında deyil, dünya məqyasında da tanınması üçün xeyli işlər görmüşdür. Nizami adına Ədəbiyyat Muzeyinin yaradılmasında, muzeyin eksponatlarının ədəbi-mədəni əhəmiyyətinin qiymətləndirilməsində onun xidmətləri avazsızdır. Yeni gəlmişCAN, Həmid Arası bu eim ocağında əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-1968-ci illərdə isə direktor vəzifəsində çalışmışdır.

Alimin elmi kadrların hazırlanmasında, onların təşəkkülu, ixtisasın profesionallıqla dərk edilməsində əsl müallim və tərbiyəçi kimi rolü danılmazdır. Görkəmli mütəxəssis təkcə respublikamızda deyil, Özbəkistandan, Tacikistandan və Tatarstandan olan doktorantları, dissertantları aspirantların elmi işlərinə rəhbərlik etmiş, onlara dəyərli elmi-metodoloji məsləhətlər vermişdir. Biz şübhə etmirik ki, onlarda elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmiş görkəmli alim - ədəbiyyatşunas, akademik Həmid Arashın adı Azərbaycan elm tarixində əbədi yaşayacaqdır.